

# Azərbaycandakı dini konfessiyaların rəhbərləri Ümumdünya Kilsələr Şurasına müraciət ediblər

Azərbaycandakı dini konfessiya rəhbərləri Ümumdünya Kilsələr Şurasına müraciət ediblər.

Bu barədə AZERTAC-a Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat xidmətindən məlumat verilib.

Müraciətdə deyilir: "2022-ci il avqustun 31-dən sentyabrın 8-dək Ümumdünya Kilsələr Şurasının Almaniyanın Karlşruə şəhərində keçirilmiş 11-ci Assambleyası tərəfindən "2020-ci il Dağlıq Qarabağ müharibəsinin nəticələri haqqında Protokol" adlı sənəd yayılıb.

Bununla əlaqədar biz - Azərbaycanda fəaliyyət göstərən müsəlman, pravoslav, yəhudü və alban-udi konfessiyalarının rəhbərləri təmsil etdiyimiz icmaların ümumi rövini ifadə edərək aşağıdakılardı bildiririk:

Sözügedən sənəddə bütün dini icmaların əsrər boyu sülh və əmin-amanlıq içinde yaşadığını vətənimiz Azərbaycana qarşı qərəzli, əsassız və ədalətsiz ittihamlar yer alır.

Sənədin təşəbbüskarları Ümumdünya Kilsələr Şurasının təqdim etdiyi platformadan öz məkrili siyasi məqsədləri üçün sui-istifadə edir, məqsədyönlü şəkildə bu mötəbər qurumun üzvləri olan xristian icmalar arasında 30 il ərzində Ermənistən silahlı qüvvələri tərəfindən işğala məruz qalmış Azərbaycana münasibətdə yanlış fikir formalasdırmaq cəhdlərini davam etdirir. Onların məqsədi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin Ermənistən tərəfindən kobudcasına pozulması, on minlərlə dinc Azərbaycan vətəndaşlarının soyqırımına məruz qalaraq qəddarcasına qətlə yetirilməsi, bir milyona yaxın insanın məcburi köçküñ vəziyyətə salınması, işğal olunmuş ərazilərdə misli görününməmiş soviyyədə dağııntı və talan faktlarını gizlətmək, bölgəmizdə hazırda həyata keçirilən sühl səylərinə mane olmaq və Ermənistəndəki revanşist qüvvələrə dəstək verməkdir.

Sənəddə dili və ruhu həqiqəti eks etdirməməklə yanaşı, açıq-əşkar riyakar ruhda təqdim olunur və real vəziyyətin şahidlərində ikrah hissi oyadır. Ümumdünya Kilsələr Şurası kimi mötəbər qurumun işğal və etnik təmizləmə tərəfdarlarının narrativinin təbliği, manipulyasiya və təxribat xarakterli əməlləri üçün platforma kimi sui-istifadə olunması onun məqsəd və prinsiplərinə ziddir, dinlər və mədəniyyətlərə瓷器 dia loq və regional sühl səylərinə xələl yetirir.

Daha əvvəl Qafqaz Müsəlmanları İdarəsi adından 11-ci Assambleyanın başlaması münasibətilə Ümumdünya Kilsələr Şurasının Baş katibi vəzifəsini icra edən cənab İonn Saukaya məktub göndərilərək tədbirin bütün iştirakçılara təbrikələr qatdırılıb. Təəssüf doğuran haldır ki, işğal və etnik təmizləmə tərəfdarları növbəti dəfə dini platformada özünün revanşizm və nifrət təbliğatını işə salaraq ölkəmiz əleyhinə belə sənədin yayılmasına nail olub.

1993-cü ilin fevralında Ümumdünya Kilsələr Şurası və Avropa Kilsələr Konfransının təşəbbüsü ilə Möntré şəhərində erməni kilsəsinin ovaxtkı rəhbəri I Vazgen ilə görüşdə Ermənistən - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dini motiv daşımadığı bəyan edilib və erməni katolikosu ilə imzalanmış birgə bəyanatda münaqişənin sühl yolu ilə həllinə dəstək bildirilib. Təəssüf ki, o vaxt əldə olunmuş bu ümumi mövqeyimizdən fərqli olaraq, Ümumdünya Kilsələr Şurasının bir sıra üzvləri artıq həllini tapmış münaqişə ilə bağlı hazırla xristian təəssübəşliyi və müəyyən mənada "səlibçi" düşüncəsinə təbliğ etməyi davam edir.

Bizim qənaətimizə görə milli və dini təəssübəşlik mənfi anlam daşımur, lakin beynəlxalq hüquqa, haqqə və ədalətə söykənməyən təəssübəşlik heç bir dinin və mənəviiyyətin təməl prinsiplərinə uyğun gələ bilməz.

Azərbaycanın işğal olunmuş əraziləri azad edildikdən sonra o bölgələrə çoxsaylı səfərlər edən beynəlxalq hökumətlərə rəsədlər, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri Ermənistən tərəfindən tərədilən urbisi, ekosid, mədəni və dini abidələr, müsəlman, alban-udi və pravoslav ibadətgahlarına qarşı vandalizm əməllərinin həqiqi miqyasının canlı şahidi olur, bu cinayətləri sənədləşdirir.

Ermənistən tərəfindən Azərbaycan ərazilərinin hərbi işğalı nəticəsində 700-dən çox tarixi və mədəniyyət abidəsi, 927 kitabxana, 808 mədəniyyət mərkəzi, 85 musiqi və sənət məktəbi, 100 mindən çox əsərlə 22 muzey, 4 sənət qalereyası, 4 teatr və 2 konsert salonu məhv olunub və talan edilib, yandırılmış torpaq siyasəti tətbiq edilib. Bu ərazilərdə qalan və qeydiyyatda olan 67 məsciddən 65-i tam dağıdılib, digər ikisi isə acınacaqlı vəziyyətə salınıb. Bir vaxtlar inkişaf etmiş Azərbaycanın inzibati mərkəzləri xarabalıqlara çevrilib. Hazırda işğaldan azad olunmuş ərazilərimizə səfər edən beynəlxalq ictimaiyyətin nümayəndələri bu məntəqələri "ruhlar şəhəri" və "Azərbaycanın Xirosiması" adlandırlıblar.

Hər kəsə məlumdur ki, Ermənistəndən fərqli olaraq Azərbaycanda, onun paytaxtı Bakıda və bölgələrində müxtəlif millətlərin və dinlərin nümayəndələri, o cümlədən minlərlə erməni əsilli vətəndaşlarımız sühl və əmin-amanlıq şəraitində dinc yaşayır, Bakının mərkəzində erməni kilsəsi və onun kitabxanası lazımi şəraitdə saxlanılır və dövlət tərəfindən qorunur. Bunun-

la belə, Azərbaycanın 30 ilə yaxın müddətdə işğal olunmuş ərazilərində məscidlər, məbədlər, qəbiristanlıqlar, tarixi abidələr, muzeylər, kitabxanalar dağıdılib və talan edilib, məscidlər tövələyə çevrilib, orada islam dinində haram sayılan heyvanlar saxlanılaq bütün islam dünyasına həqarət olunub.

Ermənistən öz ərazisindəki azərbaycanlıların dini abidələrini, İrəvanın "Şah Abbas", "Sərdar", "Hacı Novruz Əli" məscidlərini və digər dini tarixi abidələri tamamilə dağıdıb, yeganə İrəvanda qalan Götə məscidinin orada qəsdən tərədilən yanından sonra memarlıq xüsusiyyətlərini dəyişdirib. Müsəlman məscidlərinin dağıdılması ilə kifayətlənməyən Ermənistən Şuşadakı "Vəftizçi Yəhya" pravoslav kilsəsini, digər bölgələrdəki qədim Qafqaz Albaniyasına məxsus kilsələri qırıqianlaşdırıb, Xocavənd pravoslav kilsəsini isə tamamilə məhv edib.

Ermənistən tərəfi beynəlxalq ictimaiyyətin çoxsaylı tələblərinə məhəl qoymayaraq Birinci Karabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlıların taleyi barədə heç bir məlumat vermir. Bundan əlavə, Ermənistən silahlı qüvvələrinin Azərbaycan ərazilərində çıxarılmasıdan iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, işğalçı ordu tərəfindən bu ərazilərdə basdırılan minalar nəticəsində bu günədək dinc sakinlər əlil olur və həyatlarını itirirlər. Müharibə başa çatısa da vətəndaşlarımıza qarşı Ermənistənin mina terroru davam edir ki, onun qurbanlarının sayı hazırda 242 nəfərə çatıb.

Dini icma rəhbərləri və din xadimləri işğalçı müharibəyə və qarşıdurmaya xidmət edən amallara deyil, humanizm ideyalarına - dinlərə arası harmoniya və dialoq, razılışma və qarşılıqlı anlaşmaya töhfə verməlidirlər.

Multikultural ənənələrə sadıq qalan Azərbaycan hökuməti mədəni-mənəvi dəyərlərin qorunması siyasetini öz fəaliyyətinin prioritət istiqaməti kimi həyata keçirir və nəinki ölkə daxilində, eləcə də dünyanın müxtəlif regionlarında - o cümlədən Vatikanda, Fransada, Bolqarıstanda, Serbiyada tarixi abidələrin, məscid və kilsələrin bərpası işinə əvəzsiz töhfələr verir. Dünyanın multikulturalizm mərkəzlərindən biri kimi tanınan Azərbaycan sivilizasiyalarası və dinlərə arası dialoqu təbliğ edən bir sıra nüfuzlu beynəlxalq tədbirlərə, o cümlədən dünya dini liderlərinin 2010-cu ildə I Sammiti və 2019-cu ilin noyabrında keçirilmiş II Sammitino evsahibliyi edib. Burada xatırlatmaq lazımdır ki, I Sammitdə erməni katolikosu II Qaregin də iştirak etmişdir və səfəri zamanı o, Bakıda yerləşən vaxtilə çalışdığı erməni kilsəsini ziyarət edib. 2016-cı ilin oktyabrında Azərbaycana səfər edən Roma Papası Fransisk ölkəmizdə müxtəlif mədəniyyətlər və dini konfessiyalar arasında əməkdaşlığı və dialoqu yüksək dəyərləndirib.

Birmənali şəkildə bildiririk ki, Azərbaycan ərazilərindəki müqəddəs yerlər və burada yaşayan millətlərin mədəni və mənəvi irsi ilə bağlı təxribatçı təbliğatı uymağə əsas yoxdur. Bu gün Azərbaycan dövləti işğaldan azad edilmiş torpaqlarda tərədilmiş vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş mənsubiyətdən asılı olmayıaraq mədəni və dini abidələri bərpa edir, burada yerləşdirilmiş minalardan təmizləyərək yenidənqurma işləri aparır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "...bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir və onlar dövlət qayğısı ilə əhatə olunur" bəyanatı Azərbaycan dövlətinin bu sahəde həqiqi siyasetinin ən bariz nümunəsidir.

Bir daha Ümumdünya Kilsələr Şurasının 11-ci Assambleyasında yayılmış "2020-ci il Dağlıq Qarabağ müharibəsinin nəticələri haqqında Protokol" adlı qərəzli sənədlə bağlı Azərbaycandakı konfessiya nümayəndələri adından dərin narahatlığımızı və etirazımızı bildiririk. Nüfuzlu təşkilat olan Ümumdünya Kilsələr Şurasının belə təxribatlar üçün istifadə olunması qəbul edilməzdir, bu mötəbər qurumun məqsəd və prinsiplərinə xidmət etmir.

Biz Ümumdünya Kilsələr Şurasının rəhbərliyini və təşkilatda təmsil olunan xristian icmalarını bu və əvvəller də yer almış təxribatçı təşəbbüsleri ən sərt formada inkar etməyə, gələcəkdə belə hallara qəti şəkildə yol verməməyə çağırırıq. Ümid edirik ki, bundan sonra qurumun meyarlarına uyğun olan obyekтивlik və ədalət prinsiplərinə əsaslanan konstruktiv mövqə nümayiş etdiriləcək, dinlərə arası dialoq, sühl və əmin-amanlıq xidmət edən səylərə dəstək göstəriləcək.

**Seyxülislam Allahşükür PAŞAZADƏ,  
Qafqaz Müsəlmanları İdarəsinin sədri**

**Melih YEVDAYEV,  
Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri**

**Arximandrit ALEKSİY,  
Rus Pravoslav Kilsəsinin  
Bakı və Azərbaycan Yeparxiyasının katibi**

**Aleksandr ŞAROVSKI,  
Bakıda Avropa Yəhudiləri İcmasının rəhbəri**

**Robert MOBİLİ,  
Azərbaycandakı Alban-Udi Xristian  
Dini İcmasının sədri**